

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Azərbaycan Respublikası Hökuməti arasında Bakıda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Ofisinin təsis edilməsi haqqında

Anlaşma Memorandumu

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Azərbaycan Respublikası Hökuməti,

Bakıda ATƏT Ofisinin təsis edilməsi haqqında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının 318 sayılı qərarını nəzərə alaraq;

ATƏT və Azərbaycan Respublikası Hökuməti (Hökumət) arasında sıx əməkdaşlığın əsası kimi ATƏT prinsipləri və öhdəliklərinə tam riayət edərək;

ATƏT Ofisini qəbul etməklə Azərbaycan Respublikasında ATƏT fəaliyyətinin möhkəmləndirilməsində Hökumətin hazırlığını alqışlayaraq;

aşağıdakılara razılaşmışlar:

Maddə I

Yuxarıda qeyd olunan ATƏT Daimi Şurasının qərarına uyğun olaraq, Ofis aşağıdakı vəzifələri həyata keçirəcək:

ATƏT prinsipləri və öhdəliklərinin həyata keçirilməsini, habelə təhlükəsizlik və sabitliyin humanitar, siyasi, iqtisadi və ətraf mühit aspektləri də daxil olmaqla, ATƏT-in bütün ölçüləri üzrə ATƏT çərçivəsində Azərbaycan Respublikası ilə əməkdaşlığı təşviq etmək;

fəaliyyətdə olan Sədr və ATƏT-in digər təsisatları ilə əlaqələrə şərait yaratmaq, fəaliyyəti əlaqələndirmək və məlumat mübadiləsini, eləcə də beynəlxalq təşkilatlar və təsisatlarla əməkdaşlığı təşviq etmək;

mərkəzi və yerli hakimiyyət, universitetlər, tədqiqat institutları və qeyri-hökumət təşkilatları (QHT) ilə əlaqələr qurmaq və saxlamaq və ATƏT iştirakı ilə tədbirlərin təşkil edilməsinə yardım göstərmək;

fəaliyyətdə olan Sədrin və yaxud ATƏT-in digər təsisatlarının lazım saydıqları və ATƏT ilə Azərbaycan Respublikası arasında razılaşdırılmış digər vəzifələri həyata keçirmək.

Maddə II

Ofisin ilkin mandatı on iki ay müddətində qüvvədə olacaq. O, ATƏT və Azərbaycan Respublikası arasında qarşılıqlı razılaşma əsasında hər dəfə bir il müddətinə uzadılacaq.

Maddə III

Ofis Bakıda təsis ediləcək.

Maddə IV

Ofis ilkin mərhələdə, Ofisin Başçısı da daxil olmaqla, altı nəfərə qədər beynəlxalq heyət üzvlərindən ibarət olacaq. Bu say ATƏT Daimi Şurasının qərarı ilə artırıla bilər.

Ofis Başçısı Hökumətlə məsləhətləşdirildəndən sonra fəaliyyətdə olan Sədr tərəfindən təyin olunacaq.

Ofis tələb olunduğu təqdirdə yerli heyəti işə götürə bilər.

Ofis Başçısı Hökuməti Ofisin beynəlxalq heyətinin üzvlərinin siyahısı ilə təmin edəcək və onların gəlişi və gedişi barədə əvvəlcədən məlumat verəcək.

Maddə V

Ofis üçün müvafiq yer ofisin fəaliyyət müddəti dövründə Hökumət tərəfindən pulsuz təmin ediləcək ki, bu da Hökumət və ATƏT arasında qarşılıqlı razılaşma əsasında yeniləşdirilməlidir. Ofis yerinin istismar xərcləri, onun saxlanması, kommunal xidməti, başqa xidmətləri və digər əlaqədar xərclər ATƏT büdcəsindən ödəniləcək.

Maddə VI

Hökumət Ofisi bütün müvafiq məlumatla təchiz edəcək və Ofislə onun vəzifələrinin həyata keçirilməsi üçün lazım olan tam əməkdaşlıq aparacaq.

Hökumət təmin edəcək ki, Ofis və onun heyəti mərkəzi və yerli hakimiyyət, siyasi partiyalar və qeyri-hökumət təşkilatları, həmçinin, ayrı-ayrı şəxslər və vətəndaşlar qrupları ilə əlaqələr yarada və saxlaya bilsin.

Ofis və yaxud onun üzvləri ilə əlaqəyə girməyə çalışan şəxslər və ya qruplar bunu heç bir məhdudiyyət olmadan edə bilərlər.

Ofis heyəti 1961-ci il «Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası»na uyğun olaraq Azərbaycan Respublikası daxilində qeyri-məhdud hərəkət azadlığına malik olacaq.

Maddə VII

Ofis üzvləri Ofis vəzifələrinə uyğun gəlməyən hər hansı bir fəaliyyətdən çəkinəcəklər.

Maddə VIII

Ofis yeri, eləcə də yerləşməyindən asılı olmayaraq onun əmlakı toxunulmazdır. Hökumət Ofis yerini və beynəlxalq heyətinin üzvlərinin yaşayış yerlərini mühafizə etmək üçün lazım olan addımlar atacaq və onların salamatlığını və təhlükəsizliyini təmin edəcək.

Maddə IX

Ofis və onun beynəlxalq heyətinin üzvləri, habelə bu heyətlə yaşayan ailə üzvləri Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərə və diplomatik heyətə, habelə onlarla yaşayan ailə üzvlərinə 1961-

ci il «Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası»na uyğun olaraq Hökumət tərəfindən verilmiş eyni status, hüquq, imtiyaz və immunitetlərə Azərbaycan Respublikası ərazisində malik olacaq.

Ofisin beynəlxalq heyətinin üzvləri və ATƏT nümayəndə heyətləri, habelə ATƏT-in heyəti və Ofisə rəsmi işlə əlaqədar olaraq gələn digər şəxslər tərəfindən almaq üçün edilən müraciətlər tez bir zamanda baxılacaq. Əvvəlcədən mümkün qədər qısa vaxtda tələb oluna bilən hər hansı bir viza mövcud proseduralara müvafiq surətdə veriləcək.

Bakıya gəldiyi zaman, Ofisin beynəlxalq heyətinin üzvlərinə diplomatik vəsiqələr veriləcək. Ofisin nəqliyyat vasitələri diplomatik nömrə nişanları alacaq. Əlavə olaraq, Ofis yeri və onun nəqliyyat vasitələri ATƏT-in fərqləndirici nişanlarını daşıya bilər.

Ofis tərəfindən işə götürülmüş yerli heyət diplomatik nümayəndəliklərin yerli heyətinə verilən eyni statusa malik olacaq. Ofis tərəfindən işə götürülmüş yerli heyət Ofisin rəsmi işçiləri kimi yerinə yetirdikləri bütün fəaliyyətlə bağlı hüquqi prosesə qarşı immunitetə malik olacaq.

Hökumət Ofisin yerli işçilərinə Azərbaycan Respublikasının sosial təminat sistemində iştirakını təşviq edəcək.

Maddə X

Ofis və onun üzvləri Azərbaycan Respublikasının müvafiq telekommunikasiya xidmətlərindən ödənişli əsasda istifadə edəcəklər və həmçinin peyk və telefon aparatları, stasionar, səyyar və əl radio stansiyaları da daxil olmaqla, öz telekommunikasiya avadanlıqlarından da istifadə edə bilərlər. ATƏT tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş rabitə avadanlıqları Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Azərbaycan Respublikasının Qaydaları və Təvsiyələrinə uyğun olacaq.

ATƏT tərəfindən müraciət edildiyi təqdirdə, Azərbaycan Respublikasının səlahiyyətli hakimiyyəti Ofisin radio qurğularının işləməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq kifayət qədər radio dalğaları ilə təmin ediləcək.

Maddə XI

Bu Memorandumun təfsiri və/və ya tətbiq edilməsilə əlaqədar olan hər hansı bir mübahisə Ofisin Başçısı və ya Baş katibin nümayəndəsi ilə Hökumət arasında keçiriləcək məsləhətləşmələr vasitəsilə həll olunacaq.

Maddə XII

Bu Anlaşma Memorandumu onun imzalanmasından sonra Memorandumun qüvvəyə minməsi üçün ratifikasiyanı tələb edən dövlətdaxili proseduraların tamamlanması haqqında Hökumət tərəfindən ATƏT-ə məlumat verildiyi tarixdən qüvvəyə minir və Ofisin Azərbaycan Respublikasında fəaliyyət müddətində qüvvədə qalacaq. Memorandum qarşılıqlı razılaşma əsasında təftiş edilə bilər.

İngilis və Azərbaycan dillərində bütün mətnlərinin eyni qüvvəsi olan iki autentik nüsxədə Vyana şəhərində 2000-ci ilin iyunun 19-da icra edilmişdir. Memorandum müddəalarının təfsirində hər hansı bir ziddiyyətin meydana çıxdığı təqdirdə, ingilis variantı üstün tutulacaq.

Avropada Təhlükəsizlik və
Respublikası

Azərbaycan

Əməkdaşlıq Təşkilatı adından
adından

Hökuməti

(imza)

(imza)

Yer: Vyana şəhəri
Vyana şəhəri

Yer:

Tarix: 19 iyun 2000-ci il
19 iyun 2000-ci il

Tarix:

Azərbaycan Respublikasının Qanunvericilik toplusu Sg 2000.- 31 iyul, №
7.- S. 2862-2865.